

**AZƏRBAYCAN TARİXİ DÖRSLƏRINDƏ ELM, TƏHSİL, MƏDƏNİYYƏTƏ AİD MÖVZULARIN TƏDRİSİ ŞAGIRDLƏRİN ESTETİK TƏRBIYƏSİ VASITƏSİ KİMİ: PROBLEMİN İŞLƏNMƏ SƏVİYYƏSİ**

Gülnar Nəzim qızı İmanova  
Azərbaycan Dövlət Pedagoji Universiteti

**ПРЕПОДАВАНИЕ НА УРОКАХ ИСТОРИИ АЗЕРБАЙДЖАНА ТЕМ О НАУКЕ, ОБРАЗОВАНИИ И КУЛЬТУРЕ КАК СРЕДСТВО ФОРМИРОВАНИЯ ЭСТЕТИЧЕСКОГО ВОСПИТАНИЯ УЧАЩИХСЯ:  
УРОВЕНЬ РАЗРАБОТКИ ПРОБЛЕМЫ**

Gülnar Nəzim İmanova  
Azerbaijan State Pedagogical University

**DEVELOPMENT OF A PROBLEM OF FORMATION OF AESTHETIC UPBRINGING IN PUPILS IN THE SUBJECTS OF SCIENCE, EDUCATION, CULTURE IN THE HISTORICAL LESSONS OF AZERBAIJAN**

**Xülasə.** Estetika və estetik tərbiyə problemi tədqiqatçıların daim diqqət mərkəzində olmuşdur. Belə ki, onun bu və ya digər istiqamətlərinin nəzəriyyə və təcrübəsi və elmi ümumişdirilməsinə böyük maraq göstərilmişdir. Məhz buna görə də estetika və estetik tərbiyə problemi əzər Azərbaycanda da geniş elmi və elmi-publisist adəbiyyat yaradılmışdır.

**Ağar sözlər:** Etika, estetika, estetik zövq, estetik mədəniyyət, estetik bacıqlar, estetik mühakimələr

**Резюме.** Проблема эстетики и эстетического воспитания всегда находилась в центре внимания исследователей, поэтому она проявила большой интерес к теории и практике и научным обобщениям того или иного направления. Поэтому в Азербайджане была создана широкая научная и научно-публицистическая литература по эстетике и эстетическому воспитанию.

**Ключевые слова:** этика, эстетика, эстетическое наслаждение, эстетическая культура, эстетические взгляды, эстетические суждения

**Summary.** The problem of aesthetics and aesthetic education has always been in the center of attention of researchers. That is why it has shown great interest in theory and practice and scientific summarization of one or another of them. Therefore, broad scientific and scientific-publicist literature has been created in Azerbaijan on aesthetics and aesthetic education.

**Key words:** Ethics, aesthetics, aesthetic pleasure, aesthetic culture, aesthetic views, aesthetic judgments

"Estetika" qədim yunan "estanomay" söyündən olub, hərfi monası "hisslərlə qarvamaq" deməkdir. Müasir dövrədə estetika maddi aləmin, obyektiy gerçəkliliyin insan tərəfindən bədi surudə qarvanlımasının ümumi qanunuşluqları haqqında elmdir. Estetika gözəlli haqqında elmdir. Estetik tərbiyə isə pedagoji məfhumdur.

Estetika fəlsəfi məfhumdur, fəlsəfənin tərkib hissəsindən biridir (1, s. 8).

Tarix programları və dörsliklərində şagirdlərin estetik tərbiyəsinə şərait yaranan çoxlu materiallar vardır. Tarix kursu başlıq cəmiyyətinin inkişafını vahid, qanunauyğun proses kimi işqalandırmaqla yanaşı şagirdlərin estetik hissələrini,

Azerbaiyan tarixi dörslerində elm, təhsil, mədənliyətə aid mövzuların tədrisi şagirdlərin estetik tərbiyəsi vasitəsi kimi: problemin işlənmə seviyyəsi

estetik mühakimə yürütmək bacığını formalaşdırır. Təcrübəli müəllim ayrı-ayrı dövrlerdə incəsənatın özünəməxsus inkişaf xüsusiyyətlərini şagirdlərə başa salır, mədəni inkişafdaki variislilikdən söz ariy. Bodur surətlərə estetik əxlaqi və idrakı cəhətləri arasındakı üzvi əlaqə olduğunu konkret faktlara aydınlaşdırır (2, s. 126).

Estetika, estetik tərbiyə maraq doğuran bir problem kimi hamisə tədqiqatçıların diqqətini cəlb etmişdi. Onlar da öz mövqelərində bu məsələ haqqında fikirlərini söyləmisiyər. Azərbaycan SSR Maarif Nazirliyinin "Azərbaycan tarixi dörslerində şagirdlərin estetik tərbiyəsi" adlı metodik vəsait arasdırıǵımız problem baxımından əhəmiyyətlidir. Bu metodik vəsaitdə şagirdlərdə estetik tərbiyənin formalasdırılması yolları göstərilir. Əmirov Mübariz "Təm orta məktəbdə tarix tədrisi faal/interaktiv təlimi metodikası" kitabında tarix təlimi şagirdlərdə monavi tərbiyənin formalasdırılması mövzusunun içərisində estetik tərbiya məsələlərinə toxunulmuşdur [3, s. 57].

Boris Lukyanovun "Estetika aləmində" kitabında mülliif K. Marks və F. Engelsin fikirləri əsasında estetik metodika, əsas estetik kateqoriya və konsepsiylar, sosial və estetik fenomen olaraq sonat kimi mövzulara yer ayırıb. Cəbrayılov İmtiyazlı "Azərbaycan tarixinin tədrisi metodikası" kitabının "Azərbaycan tarixi tədrisinin tərbiyə imkanları, nəzəri pedagoji-metodiki bacıqları" ilə verilmiş hissəsində vətənpərvərlik, mənəvi, ekoloji, iqtisadi, hütüqü tərbiyə imkanları ilə yanaşı estetik tərbiyə məsələsinə də işləndirmişdir. M. Qasimov, C. Cəfərov "Azərbaycan estetik fikir tarixindən" kitabında dahi Azərbaycan mütəfəkkirlerinin estetik tərbiyə, gözəllik haqqında fikirləri verilmişdir.

Əsərdə Nizami Gəncəvi, Xəqani Şirvani, Məşhəti Gəncəvi, M.F. Axundov, H. Zardabi və digər mütəfəkkirlerin estetik tərbiyə haqqında fikirləri öz əksini tapmışdır. Yuri Borevin "Estetika" əsəri arasdırıǵımız mövzu baxımından əhəmiyyətlidir. Bu əsərdə estetikanın predmet və vəzifələri, estetikanın kimə və nə üçün lazımlığı, onun bədiyi yaradıcılıq mənəsibəti, estetik biliklərin sistemliliyi kimi məsələlər işqalandırılmışdır. Z.I. Məmmədov "Estetik tərbiyə şəxsiyyətin hərtərəfli inkişafı" kitabında mülliif gözəlliye estetik mənəsibət və estetik, bədi zövqün formalasdırılması, gözəllik və şəxsiyyətin

ahəngdar inkişafı məsələlərini araşdırılmışdır. M. Mustafayev, Ə. Cəfərovun "Məktəbdə estetik tərbiyə" kitabında mülhüm işə ibtidai sinifdən başlanımlı olduğu göstərilir. Ədəbiyyat estetik tərbiyə vasitəsi kimi, kitab mütəaliyi, dərnəklər, teatr, və kino kimi sinifdən xaric məsələlər burada öz əksini tapmışdır. Əməyin qüdrəti tərbiyə vasitəsi olduğunu bildirilir. Burada hər şeyin estetik tərbiyə tabe edildiyi göstərilir. M. Cəfər "Estetik tərbiyə, ailə və məktəb" əsərində estetika, bir elm kimi estetika elminə verilən tələblər, estetikanın başqa elmlər münasibəti, ailə və başqa əşqləri məktəb, məktəb iss həyata hazırlayırlar.

Y.K. Babanskinin redaktorluğu ilə çap olunan dərs vəsaitində göstərilmişdir ki, estetik tərbiyə - gözəlliyin, incəsənatın, gerçəklilikin düzgün anılması və qiymətləndirilməsi qabiliyətidir. Prof. B.T. Lixaçova görə, estetik tərbiyə həyatda və incəsənətdə gözəlliyi, fəsihi, güllüşü, evbacarılıq qəbul etməyə qabıl yaradıcı faal şəxsiyyətin formalasmasına yönəlmış proses, "gözəllik qanunları ilə" yaşaması və yaratınqdır. Y.R. Talibov, Ə.A. Ağayev, I.N. Isayev, A.I. Eminovun "Pedagoqika" dərs vəsaitində estetik tərbiyənin belə xarakterizə edilir: "Təbiət və cəmiyyət gözəlliklərinin müxtəlif təzahür formalalarında duymaq, qarvamaq, sevmək, qiymətləndirmək, həyati gözəllilik qanunları əsasında da qurmaq prosesi estetik tərbiyə adlanır". "Pedagoqikanın əsasları" dərs vəsaitində M.A. İsləmianov estetik tərbiyəni aşağıdakı kimi mənalandırır: "Estetik tərbiyə dedikdə, incəsənat və hadiyatdaq gözəlliklərin qarvanmasına, estetik zövq və qabiliyətlərin inkişafına yönələn təsirlərin məcmusu nəzərdə tutulur".

MEA-nın müxbir üzvləri Ziyəddin Göyüşovun "Əxlaqi sarvətlər", "Fazılat və qəbəhat", Aslan Aslanovun "İncəsənat və tərbiyə", M.M. Qasimovun "M.F. Axundov və XIX əsrin rus inqilabçı-demokratik estetikası", Fuad Qasimzadənin "Füzulinin estetik görüşləri", B.O. Qurbanovun "Estetika aləminin sahəyət", V.C. Xalilov, M.M. Qasimov, C.H. Cəfərovun "Azərbaycanda estetik fikir tarixindən", V.C. Xalilovun "Mülliiflərin estetik mədənliyətin yüksəlkəndəmiş istiqamətləri", R. Rəhimovun "Məktəb və estetik tərbiyə" və s. əsərləri diqqəti cəlb edir. Pedagoji elmlər doktoru, professor V. Xalilovun "Ümumtəhsil məktəblərində estetik tərbi-

yənин inkişafı yolları" adlı monoqrafiyası tədqiq etdiyimiz problem baxımından maraq doğurur. Burada Azərbaycan mütəfəkkirlərinin estetik sərvətlər, estetik mədəniyyət haqqında fikirləri, estetik tərbiyənin mahiyyəti, vəzifələri, prinsip-ləri, vasitə və yolları geniş təhlil edilir. (4, s.48) Haqqında danişdığımız problemi R. Cəfərov "Ümumtəhsil məktəbi şagirdlərinin estetik tərbiyəsində Azərbaycanın memarlıq abidələrindən istifadənin imkanları və yolları" dissertasiyasında geniş şəkildə işıqlandırılmışdır. Bu əsərdə şagirdlərin estetik tərbiyəsinin inkişafında Azərbaycan memarlıq abidələrinin mövqeyi və əhəmiyyəti, estetik tərbiyənin inkişafında milli memarlıq abidələrinin rolü, estetik tərbiyə baxımından memarlıq abidələrinin təsnifatı, şagirdlərin estetik tərbiyəsinin inkişafında milli memarlıq abidələrindən istifadə yolları verilmişdir. Ə.V. Salmanzadə, K.M. Məmmədzadə "Arazboyu abidələr" adlı əsərində Arazboyu abidələrində – Naxçıvan, Aran memarlıq məktəbləri, misilsiz estetik təsir gücündə malik olan Mömünə xatın", "Yusif Küseyr oğlu" türbələrindən, "İmanzadə" məscidindən, "Gülüstan" türbəsindən, "Xüdəfrin körpüleri"ndən məlumat verilir. T. Haqverdiyevin "Abidələr tarixin sirdəsidir" adlı kitabında memarlıq abidələrinin tərbiyəvi roluna geniş yer ve-

rilməsi, abidələrin bədii-emosional təsir imkanlarına və gənclərin vətənpərvərlilik, qəhrəmanlıq, həbələ estetik tərbiyəsinin formallaşmasına dair söylədiyi fikirlər tədqiq olunan problem baxımından maraq doğurur (5, s. 9).

**Mövzunun aktuallığı.** Məqalədə mövzunun aktuallığı ösəsləndirilib. Problemin işlənmə səviyyasına münasibət bildirilib. Bu məsələ tarixin tədrisi metodikası sahəsində çox az tədqiq edilib. Bu sahədə boşluğun doldurulması tarixin tədrisinin keyfiyyətini yüksəldər.

**Məqalənin nəzəri əhəmiyyəti ondan ibarət-dir ki, əldə olunan nəticələrdən magistrantlar, tarixin tədrisi metodikası ilə məşğul olan mütəxəssislər istifadə edə biləcəklər. Məqalə tarixin tədrisi metodikası elmini daha da zənginləşdirir.**

Nəticə olaraq deya bilarık ki, müəlliflər bu və ya digər dərəcədə estetika, estetik tərbiyə, onların formalşdırılması və s. haqqında oxuculara məlumat verməklə bərabər, onları həyata hazırlamağa çalışırlar. Bütün bu tədqiqatlar şagirdlərdə estetik tərbiyənin formalşdırılmasında böyük əhəmiyyət kasb edir.

**Məqalənin praktik əhəmiyyəti.** Məqalənin məzmunundan və əldə olunan nəticələrdən ümumtəhsil məktəblərinin müəllimləri istifadə edə bilərlər.

### Ədəbiyyat:

1. Şahhuseynova S. "Etika. Bakı, 2009.
2. Cabrayilov I. "Azərbaycan tarixinin tədrisi metodikası. Bakı, 2006.
3. Əmirov M. Tam orta məktəbdə tarixin faal/interaktiv təlimi metodikası. Bakı, 2011.
4. Çıraqova V. Tələbələrin yeniyetmələrin estetik tərbiyəsinə hazırlanmaları üzrə işin sistemi. Bakı, 2015.
5. Cəfərov R. "Ümumtəhsil məktəbi şagirdlərinin estetik tərbiyəsində Azərbaycan memarlıq abidələrindən istifadənin imkanları və yolları". Bakı, 2012.

E-mail:gimanova14@gmail.com

Rəyçilər: dos. P. Səfərov

dos. A. Piriyeva

Redaksiyaya daxil olub: 04.12.2018